

1968-ci ildə Güney
Azerbaycanın cənnət gü-
şəsi Qaradağ mahalının
Şəbxanə (Şovxana) kən-
dində anadan olub. 6 ya-
şından ailəsiylə Təbrizdə
yaşayır. İnşaat mühəndisi-
dir. Klassik şeirlərlə bər-
bər, sərbəst də yazır. "Bu
gecə mahnilanacaq ay sən
ürün" adında kitabı Təb-
rizdə yayımlanıb.



■ Yequb Nami

TELEFON

Dayanmadan günbegün
azalır telefonumun nömrələrinin sayı.
Dünəndən bu güne
Sozalı, azalır, sozalı, azalır.
Məcid, Məmməd Hüseyin, Əli, Həsən, Məsud, Abbas
Bələ getsə, bir mən qalacağam, bir də telefonum,
Yada ki bir gün bir alatoranlıqdə,
Baharsız bir payız axşamında,
Mənim də nömrəm yolunu tutub gedəcək tek başına.
Sozala-sozala azalanla qədər,
Görəsən, haçan bir telefonun yükü
yüngüləşəcək mənsiz?
Dünəndən gətirdiklerim yol alıb gedir,
Bu günüm yalnız özümlə paylaşılr.
Sabahıma güman yox, gün batan çağları,
Telefon nömrələrimin sozalması çıxalıb.
Bəlkə də, mən azalmağa başlamışam.
Yoxlayın telefonlarınızı.

ANA

Deyerdə - dəcəllik eləsəz,
Qulaqlarınızdan nallayaçağam divara.
Qırx il bundan əvvəl
Mən hələ də divara gözüm düşəndə,
Fikirləşirəm bu işin nece olmasına.
Atamın əcəb davranışları olardı -
Anama yardımına qoymazdı bizləri.
"Kişi gərek öz işinə gedə!" deyərdi.
Anama hörmət bəsləmək lazımdı idi ailədə
Anama hörmətsizlik,
Bağışlanılmaz bir günah idi.
Hörməti anam,
Hər işi təkbaşına görərdi,
Hetta bizi böyütməyi belə.
Atam el ağsaqqalı idi,
Bütün cavanlara örnək,
Anam el ağıbərçəyi bir mələk,
Dizlərində protez, belində disk,
Ayaqlarında vərəm, dodaqlarında gülüş,
Ürəyində sevgi...

MƏN HƏC YAŞAMADIM Kİ...

Klimancaro dağlarının qarında
Gül açmışdı yaşam.
Balkonlarda pijamalı
Barmaq arasında sıqara.
Şəhəri gözlərindən axıdan
Balkon şəhvətlərini hiss etdi.
Arxa küçələrdə gecələrindən səhər axtaranlar,
Ön planların səhərində
Gecəleri yaşıdanları.
Hamısında yaşamı göstərdi.
Ən qırmızı keçidlərdən
Yol kəsənliliklərdən,
İçi boş qap-qara dev imiş, sən demə.
Sonunda dedi... öldük.
Mən hec yaşamadım ki öləm,
Diriliyimizdən kimsənin xəberi olmadı.

MƏN

Ürəyimin tikə-parçalarını,
Süpürsələr də bu şəhərdən
Yox edisəm də dar-düdük keçidlərde.
Bir çımdık qəm-kədər oturmaz üzəyim,
Bir gün gələr
Bu xarabanın pişikləri məni sənə anladar.

YOLLARI SEVMİRƏM ARTIQ

Qarlar eridikcə
Yazın gelişinə göz dikdik.
Güneş hərəətini yayan anlarda dünyaya.
Buz bağladı üzəyim
Soyuq büründü hər yanı
Sen də ki daha yoxsan,
Çiçəklərə can verəsən.
Yolları sevmirəm artıq.
Sən həqiqətə doğru məndən alırlar,
Mənse bu fənada can verməyə məhkum.

QAR DÜŞƏNDƏ GƏLƏCƏK

Demişdi
Təbrizin qarının vurğunudur.
Qar düşəndə gələcək.
Üz döndərdi qar bizdən.
Nə o geldi, nə də Təbriz aq günləre çıxdı,
Hər şey esirgəndi bizdən.
Bize yalnız şaxtası qaldı.
İliyimizə işleyərək
Bəlkə də, üreyimizə qədər
Qar da orda yağıdı,
Günəş də orda doğdu.
Səndə ki qara vurğunuydu...
Daha gözləmirəm Təbriz qar yağışın
Sanıram həvəsdən düşüb həyat.

BUZ BAĞLAMIŞ ÇARPAYI

Bu gecə
buz bağlamış çarpayının üstündə asıldı üzəyim,
Sıçanlar yuvalarından baxa-baxa
Züydü bürdədi ayağı gözlərimin önündə.
İndi əlinden yapışmağa üzəyimin
Bir ömür gecikmişdim, sən demə.
Gözləmədən, gözlənilmədən.
Üzəyim ömür boyu qorxaq birisi,
Üzəyim
Ürək sözünü belə.
Udqunmuş hər zaman
İndi çarpayı üstə asılır,
Dodaqları "ay gecikən məhəbbətim" nəğməsində,
Dili boğazında kəsilir,
İndi də yaşamı özünə yox,
başqasına qurban aparır.
Yenə də gözləmədən, gözlənilmədən.
Bu il qışın tam vaxtında gelişinə inanıram
Buz bağlamış hər tərəfi şəhərimin
Əhrabı, Xətibi, Bağışması də,
Bu saatda çən bürümüş
pəncərələr arxasında.
Varmı axan Qaragilə?!
Ondan sorun, yalnız ondan
Mənse hələ...
Asılmışam buz bağlamış çarpayıdan.

SƏN ÜÇÜN

Bu gecə yanacaq ulduzlar
Bu gecə mahnilanacaq ay sən üçün,
Bu gecə yelləndirəcək saçlarını
dəniz menimcün.
Dəsmalını vermə yelə
Saçlarından asılmağa məhkum mən
Gel birlikdə mahnisında boğulaq ayın.

MÜRDƏŞİR OYUNU

Mürdəşir yoldaş,
Pəncərədən baxsana.
Bəlkə, o ölen mənəm qəribcəsinə,
Yoxsa bu şəhərdə
Məndən də tənəhsə varmış.
Yoxsa
kimsəsizlik yarışı verilir bu səs-küydə.
Biri bu mürdəşir oyununa son qoysun.
Ömürlük çirkinlikləri nə sayaq yumaq olar axı?!

Nə olar
Ölüm daşı üstə barı əl çəkin bizdən.

TƏBRİZ

Sovruldu zamanın samanı belə
Bələli başına, bələli, Təbriz.
Kimsə tapılmadı ağlaya sənə
Anasız yaşayan, xalalı, Təbriz.

Zamanlar, tufanlar, boranlar, qarlar
Hamısın sindirib kobud divarlar.
Əsdirir başını qoca çınarlar
Əlləri dizində qalalı, Təbriz.

Bir zaman dağların ərşə ucalmış,
Günəşdən bac almış, aydan bac almış.
Nədən gəncliyində belə qocalmış
Aybəniz laçılı, sonali Təbriz.

İnamla yaşaram gələcəyi mən,
Çiçəklər açılıb, güləcək çəmən.
Düşsə də başına hərdən bir aq dən
Qartaldır - yaşıyar, yaralı Təbriz.

DAŞA DÖNMÜŞ BOĞAZ

Susmağını bağırmaqdan
daşa döndü boğazım
sanıram,

yer kürəsi alt-üst ola,
günəş dona
ay qapsana öz içine
gecələr zülmətində,
gündüzlərlə əl-ələ gəzişələr meydanları,
yenə səndən səs çıxmayacaq
bu ölümən betərdi, yoldaş,
yaşayaraq ölsən
baş daşın üstə
qırurla bağıracaqlar kəlmələr,
çıçəklənəcək daşlar,
etir saçacaq torpaq
ölərk yaşasan
sənədən önce ölücək qəbir daşın belə
bitəcək oralarda həyat,
solacaq məzarlıqların çiçəkləri,
nolar
son qoysan bu davranışa
mən sənin üzündə
hələ də yaşama yol açan çizgiləri görürəm,
mən hələ də
səndə yaşamaqla nəfəslənirəm,
yolun üstə əyleşəcəm
sən göyərçinlərlə burdan keçənə kim.

SEVGİMİZƏ DAYAQ

Əlimdəki çətirimlə
ellərini sıxa-sıxa,
xiyabandakı züyütən ayaqları
buz bağlamış burun uclarını
parçalanmış,
yera gələn dizləri izləyirəm
bir anlığa
o səni anladır mənə.
qoruyardin bütün qar-yağışlardan
sən yağışa məhrəm,
mənə həmdəm
sevgimizə dayaq,
kim nə bilir,
bəlkə də, bir gün
tənhalıqlarımın dayanacaq divarı sən oldun.

DÜNYA

Özümlə dalaşırıam səhər axşam,
Sən fikirləşməyim deyə
Hər şeyi arxada qoysub.
Qoparıb atmaq qədər
Neyləyim ki, hər addımda
dikilirsən gözümün önüne
Girirsən beynime.
Nə sayaq istəmirəm, sevmirəm desəm də
Sanki qurtuluş yolu yoxmuş səndən,
Sən ey həyatımı qapsayan acı dünya,
Şirinliyinə belə acımışam
Sənsizliyə can atıram, qadası,
Beş günlük
Bir yol boyu işiq versən görər
Görməli işlər var
Düşün hec olmasa bir kərə.

ARXADAN DAŞ ATANLAR

Biz son şəkillərimizin adamlarıyıq,
Sənse arxadan daş atanlardan birisi
Dənişləri qucaqlayan biz
Qumluqlarda bata-bata
Qaranlıqlara doğru gedən sən.
Rəssam, qoy o hər nə eylərsə etsin,
Sən bizim dəniz macəramızı yaşat hələ.

İSTƏMİRƏM

el qayğısının eks etməyen
dil dodağı istəmirəm
bir addımin əyri atan
əl-ayağı istəmirəm

axar suyu saf olmayan
göz yaşı tək durulmayan
qanqal kökündən yülmayan,
yaşlı bağı istəmirəm

aydınlığa göz açmayan,
sabahıma iz açmayan.
baxışıyla söz açmayan
al yanağı istəmirəm.

görüşündən bar verməyen
alovuma qar verməyen,
məhəbbəti car verməyen,
lal qonağı istəmirəm.

Kolgə olub sərilməsəm
behərə olub dərilməsəm.
Nami kimi görülməsəm
qol-budağı istəmirəm.

Təqdim edən:
İlham Qəhrəman